

Politologiya fənni üzrə imtahan sualları

Sıra №	Suallar
1	Politologiyanın metodoloji əsasları.
2	Politologiya elminin predmeti, kateqoriyaları və funksiyaları
3	Qədim dövrdə Azərbaycanda siyasi fikirlər
4	Qədim Çində siyasi ideyaların inkişafı xüsusiyyətləri (Konfutsi, Daosizm)
5	Platonun siyasi ideyaları (e.ə.427-347)
6	Antik siyasi fikrin inkişafında Aristotelin rolu (e.ə.384-322)
7	Ellinizm dövrünün siyasi fikirləri
8	Orta əsrlərdə Şərqdə siyasi fikrin inkişafı
9	İntibah dövrünün siyasi təlimləri (N.Makiavelli, T.Mor, F.Bekon)
10	XVIII əsr fransız maarifçilərin siyasi baxışları
11	Amerikada siyasi fikrin inkişafı. XX əsrin əsas siyasi ideyaları
12	Orta əsrlərdə Azərbaycanda siyasi ideyaların inkişafı
13	N.Tusinın siyasi baxışları. Tusi insanlararası münaqişələr mexanizminin kateqoriyaları haqqında
14	Heydər Əliyevin siyasi görüşləri
15	XX əsrin əvvəllərində Azərbaycanda siyasi ideyalar (M.Ə.Rəsulzadə, N.Nərimanov).
16	Şəxsiyyətin siyasətə təsiri. Şəxsiyyətin modelləri
17	Siyasi liderlik və onun növləri
18	Siyasət anlayışı və onun mahiyyəti
19	Siyasətlərin komponentləri, səviyyələri və funksiyaları
20	Siyasi münasibətlər və mənafelər
21	Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların xüsusiyyətlər
22	Cəmiyyətin siyasi həyatında demokratik prosedurların əhəmiyyəti
23	Demokratiyanın səciyyəvi əlamətlərini göstərin
24	Çoxpartiyalı və təkpartiyalı siyasi sistemlərin keyfiyyət səciyyəsi.
25	Siyasi həyatın demokratik prinsipləri
26	Sosial siyasətin məqsədləri və vəzifələri
27	Sosial siyasətdə sosial ədalət anlayışının rolu
28	Siyasi partiyaların funksiyaları və tipologiyası
29	“Siyasi hakimiyyət” anlayışının mahiyyəti və məzmunu
30	Alman politoloqu M.Veber hakimiyyətin hansı tiplərini səciyyələndirir.
31	Amerikalı politoloq A.Entsioniyə görə siyasi hakimiyyətin həyata keçirilməsi vasitələri (imkanları) necə qruplaşdırılır.
32	Hakimiyyət bölgüsü prinsipi (Lokk, Monteskye)
33	Siyasi sistem anlayışı
34	Cəmiyyətin siyasi sisteminin tərkibində dörd böyük alt sistemini göstərin
35	Dövlətin əsas əlamətləri hansılardır?
36	Milli münasibətlər siyasətin obyektinə kimi

37	Sezarçı, marksist və sosioloji ideologiyaların mahiyyəti
38	Müasir dövrün başlıca ideoloji nəzəriyyələri və cərəyanları
39	Milli siyasət, onun məzmunu və xarakteri
40	Siyasi mədəniyyətin funksiyaları
41	Siyasi ideologiya anlayışı və onun məzmunu
42	Siyasi münaqişələrin nəzəriyyəsi və növləri
43	Siyasi mədəniyyətlə siyasi sistemin qarşılıqlı əlaqəsi
44	Siyasi sosiallaşma prosesinin əsas mərhələləri və funksiyaları
45	“Siyasi sosiallaşma” anlayışı və ona təsir edən amillər
46	“Milli məsələ” və “milli münasibətlər” anlayışlarının qarşılıqlı nisbəti
47	Elita nəzəriyyələri və onların mahiyyəti
48	Siyasi şüur və onun səviyyələri
49	Dünya inkişafına dair müasir doktrinalar
50	İdeologiya ilə siyasətin qarşılıqlı əlaqəsi